



№ 25 (9770) 5 fevral 2025-ci il ÇƏRŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Bu gün demokratiya adı ilə beynolxalq qurumların ölkələrin daxili işlərini müdaxiləsi, korporativ maraqları naməto xalqların və dövlətlərin milli maraqlarını təpdaması adı hala çevrilir.

Azərbaycan əməkdaşlığı pozan AŞPA indi de Gürcüstanı hədəfə altı!

Maraqlıdır ki, bu dəfə "xristian klubu" heç "xristian toosübükəliyi"nə de əhəmiyyət vermeyib!

Səbəb çox sadədir...

Niye biz deyənlərlə oturub-durmursunuz?

Niye öz milli, tarixi, mənəvi deyərlərinizdon imtiyaz edərək biabırçı "Avropa dəyərləri"nən keçmirsiniz?

Niye ölkəniz daxilində casus fəaliyyətlərinə, "5-ci kolon"un istədiyi etməsinə maneçilik törədirləriniz?

Gülməlidir, deyilmə!??

Həm də ağlamalıdır!

Ukrayna siz deyənlərlə durub-oturdu, cənablar!

İndi hələ necədir?!

Bax bunu bütün dünya görür və bilir!

Əhalisi qaçqına çevrilib, genefondu möhv olur, şəhərləri dağıdır, iqtisadiyyatı pozulur, yaxşı goləcəyi tifqidə belə görünür!

2025-ci ilin avqustundan qismüddətli mühərbi Gürçüstana hansı "kōmeyi" göstərdiyiniz gürcü xalqı hələ de unutmayıb!

Sizin sayənizdə orazi itkişinə məruz qalmaları da yadlanırdı!

İndi onlara tokrar seçki keçirərək siz diktə etdiklərini seçmələrinizi, sizin maraqlarınızı təmin edənləri həkimiyətötürmələrini istovırsınız?

Baş tutmaz!

Gürçüstən, Gürçüstən hökuməti də AŞPA-da fəaliyyətinə dayandırmaqla heç bir şəntajə boyun eyməyəcəyi, siyasi alverə getməyəcəyi açıq şəkildə bildirdi!

Gürçüstən parlamentinin vitse-spikeri Tea Tsulukianının bununla bağlı verdii boyanatdan kiçik bir sitat: "Biz Gürçüstən parlamentinin nümayəndəyeytiniz üzvləri, Strasburg və Tbilisi-də müzakirələr apardıq və "Gürçü Arzusu" komandasının ümumi qorarı ilə, solahiyətlərimizin təsdiq olunmasına baxmayaq, bu gündə etibar-

ron Avropa Şurası Parlament Assambleyasında fəaliyyətəmizi dayandırırdı".

Sizin "insan haqları", "mətbuat və söz azadlığı", "siyasi möhbəsələr" kimi tələbləriniz yalnız öz maraqlarınızın tomin üçün ortaya atdırığınız udymalarıdır!

Azərbaycana, Gürçüstənə bu topkilər nədən qaynaqlanır?

Şəvə kimisinin otrafına toplaşan bir qrup korruptionər demokratiyaya yox, şəxsi maraqlarına, erməni maraqlarına xidmət edirlər.

Məqsədləri Conubi Qafqaza burun soxmaq, Rusiyani buradan sixşdırıb çıxmamaq, erməni maraqlarını tomin etməkdər!

Artıq AŞPA və Avropa İttifaqı açıq şəkildə beynəlxalq hüquq, ali siyaseti şəntajla, ölkələrə sədətindən zorakılıqla qəbul etdirmək metodu ilə ovaz edir.

Gürçüstən da Azərbaycan kimi sülh və əməkdaşlığı, milli maraqlara xidməti, tarixi-millili-mənvi dəyərləri qoruyub saxlamağı üstün tutdu!

→ 4

Parisi yeni "sürpriz"lər gözləyir

Fransa-Əlcəzair münasibətləri gərginləşərək diplomatik böhran həddinə çatıb

Ötən ilin son günlərində Əlcəzair parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmaqə yönəlmış davamlı hücumları məruz qaldığı və buna cavab olaraq müstəmləkəciliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını xüsuslu olaraq vurgulayıb. Parlament sədri fikri ni belə izah edib: "Biz müdafiə mövqeyində qalmamalyıq. Artıq hücum etmək vaxtidır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəllişlər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ de müstəmləkdir. Onlar bərabərlikəyə əsaslanan siyasetə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyaset və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dəzə bilmirlər".



→ 9

Hayastana verilmiş silahlar geri qaytarılmalıdır

Resmi İrəvan sülhden danışır, əməldə isə yeni müharibəyə hazırlaşır

Azərbaycana qarşı döfələrlə boyanatlarla çıxış edən 27-ci çağırış Türkiye parlamentinin Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş deputat Qaro Paylan son açıqlamasında Ermənistannan bir torofən Azərbaycan normallaşdırma adı ilə vaxt qazandığını, digər torofən isə Fransa və ABŞ-dan silah allığı deməsi əsl oyunu nümayiş etdirir. Paylanın "indı Azərbaycana hücum edəcək giyəcək deyilik. Bunun üçün 3-5 ilə etibar-yicim var. Fransa və ABŞ-nin köməyi ilə ordumuzu gücləndirəcəyik" və bu, 3-5 il ərzində mümkin olacaq" fikirləri bir dəha təsdiq edir ki, erməni məkri, erməni xüsusi dəyişən deyil. Bu ölkə Azərbaycanın Zəfəri ilə başra bilmir.

Əsaslı hər kəsə bollidir ki, Qaro Paylan marionetdir və ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirir. Onun sözleri ümumi bir planı göstərir - vaxt qazanmaq, silah toplamaq, güc yüksək və müharibəyə hazırlaşmaq.

Ermeni osili Qaro Bəfikləri ilə yeni işgalin olacağını istisna etmir. Ermənilərin Azərbaycan torpaqlarında gözənlərin olduğunu açıq şəkildə bildirir. Qaro Paylan həmin sabiq deputatdır ki, Türkiyədə yaşayıb bu ölkənin çörəyini yeyə-yeyə 1915-ci il hadisələrinin "soyqırımı" kimi təqdim edirdi. İndi isə dedikdərini təzhib edir. Bildirir ki, fikri sohə başa düşülib və ya yozulub.

Bu, o nadir ki, Ermənistannan vətənə xidmətə görə medalla mükafatlandırılır. İndi belə bir şəxsin sərənləməsi də göstərir ki, Qaro bu gün də Ermənistən hakimiyətine yaxın buqələməndur.

→ 8

Dövlət siyasetinin prioritətlərindən biri də insan kapitalının inkişaf etdirilməsidir

Prezident İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adı "Vətən" İdman Liseyində aparılıb

mis yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

→ 2

Prezident İlham Əliyev şri-lankalı həmkarını təbrik edib

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Anura Kumara Dissanayakeyə

Hörməti cənab Prezident!

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqımıza şəxson öz adımdan və Azərbaycan xalqı adından on səmimi töbriklərimi yetirirəm.

İnamıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təsəkkül tapmış münasibətlər xalqlarımızın mənafələrino uyğun olaraq bundan sonra da həm ikitərəfi, həm də çoxtərəfi

qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram gündündə Sizə möhəkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2025-ci il

Aysberqin görünməyən üzü...

USAID yardım adı altında müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edirdi

USAID uzunmüddətli iqtisadi və sosial inkişafə yardım göstərmək adı ilə formalasdırılıb. Qurumun ayrı-ayrı ölkələrde müxtəlif programlarla kənd tosorrəfatına, təcarətə, qlobal səhiyyəyə, demokratianın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddiyə olunur. Ancaq bular aysberqın yalnız gürünən üzüdür, əsas məsələ alt qatda, görünməyən təsəkkül edir. Əsaslı hər kəsə başa düşülib və ya yozulub.

Ermeni osili Qaro Bəfikləri ilə yeni işgalin olacağını istisna etmir. Ermənilərin Azərbaycan torpaqlarında gözənlərin olduğunu açıq şəkildə bildirir. Qaro Paylan həmin sabiq deputatdır ki, Türkiyədə yaşayıb bu ölkənin çörəyini yeyə-yeyə 1915-ci il hadisələrinin "soyqırımı" kimi təqdim edirdi. İndi isə dedikdərini təzhib edir. Bildirir ki, fikri sohə başa düşülib və ya yozulub.

Bu, o nadir ki, Ermənistannan vətənə xidmətə görə medalla mükafatlandırılır. İndi belə bir şəxsin sərənləməsi də göstərir ki, Qaro bu gün də Ermənistən hakimiyətine yaxın buqələməndur.

→ 9



Dövlət siyasetinin prioritetlərindən biri də insan kapitalının inkişaf etdirilməsidir

Prezident İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Əvvəli 1-ci səh.

AZƏRTAC xəber verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseyde yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, "Vətən" İdman Liseyi 2022-ci il-də 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Torlan Heybotovun adını daşıyan 600 şagird yerlik Liseyə dövlət əsəslə vəsait qoyuluşu hesabına aparten yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsası təmir olunmuş todris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs və saatları ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyları, informatica və çağırışaqqadırki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseyə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusundada iso universal (basketbol, voleybol, gimnastika, qılıncoynatma v.s.) və güləş zali əsası təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsası təmir olunub. Buradakı yeməkhananın 220 nəfər üçün nezərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da müasir aparılmışdır.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində todris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim möşəklər olur. Burada bölgolordan gələn və peşəkar idmanlı möşəklər olan şagirdlərin yataqxana ilə təmir edilmişsi dənəzərdə tutulur. Liseyə həmین idmançıların günlük yemək normalarına uyğun qidalanması da tömən ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görüllər.

Müsəsidi dünyada hər bir ölkənin göləcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə osas verir ki, Azərbaycan öz göləcəyini daha etibarlı və inamlı görəmək istəyir. Bundan başqa, zəngin təbibli sorvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sorvətlərənən səmərəli istifadə ilə insan kapitalının dəha da inkişaf etdirilməsinə bacılıq hədəf seçib.

"Vətən" İdman Liseyində görülen işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayesində təhsil istahətləri uğurla davam edir. Paytaxtda və bölgolordan yeni məktəblərin insası, əsası təmiri və yenidən qurulması ilə bağlı nezərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunnarlar, ilk növbədə, şagirdlərin on yüksək səviyyədə təhsil almaları, onların elmın sırlarına dərinərəngi yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Liseyə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına on yüksək səviyyədə dövlət qayğısı var. Çünkü dövlətin yürütdüyü siyasetin prioritətlərindən biri də insan kapitalının dəha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar müümət əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında"

2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərمانlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bondını rəhbər tutaraq qərar alıram:

1. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanım (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2017, № 10, maddə 1805 (Cild I) 2.2-ci bondində "iki" sözü "üç" sözü ilə, "iki" sözü "üç" sözü ilə əvəz edilsin).

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fər-



Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Cari ilin hazırlanmış planına osaşan, etibarından çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafıə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vo şəhidlərin xatirəsi bər doqquqluk sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni sözləndirilir, döyüş bayrağı sira meydani na gətirilir.

Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdi-lərinin təkmilləşdirilməsidir.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 fevral 2025-ci il

Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib

2025-ci ilin hazırlanmış planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Müdafıə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vo şəhidlərin xatirəsi bər doqquqluk sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni sözləndirilir, döyüş bayrağı sira meydani na gətirilir.



Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə səbaxışları keçirilib, məddi-tədris bazarları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin toçhizatı, eləcə də rəhbərəcidi və digər normativ sənədlərin teleblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.



Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2025" beynəlxalq konfransı işə başlayıb

Bu konfransda doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib



Fevralın 4-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Günündə və ölkəmizin ilk telekommunikasiya peyki "AzerSpace 1" in orbito buraxılışına təxirənən "Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həlli və gənclərin yaradıcı potensialı" 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.

AZERTAC xəbər verir ki, konfransda Rusiya, Qazaxistan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.

Övvələcə konfrans iştirakçıları "MAA-nın yaradıcı telebelerinin innovativ layihələri" adlı sərgi ilə tanış olublar. Sonra "Texnorit Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi" mövzusunda təqdim olub.

Konfransı açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına salamları və təbrikini çatdırıb.

Qeyd olunub ki, "Fevral məruzələri 2024"nən keçiril 1 il orzində MAA-nın gənc alimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də "Kainat haqqında düşüncələr" (mülliət: Əhəd Cənashmədov) kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

sessiyasında (COP-29), digər beynəlxalq konfrans və simpoziumlarda uğurla iştirak edib, nüfuzlu jurnallarda məqalələr çap etdirib, beynəlxalq patentlərlər.

Bu konfransın iclasında Dünya Azərbaycanlı Alimlərin Birliyinin sadı Müşəffendiyə "Xaricdə yaşayışın azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyası", Dördüncü Sonaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sonaye 4.0 texnologiyaları və aerokosmik sənayə", Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın İdarə Heyətinin sadı Elvin Balacanov "Kritik informasiya infrastrukturun təhlükəsizliyinə hədilət yaranan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquq yarına" mövzularında çıxış ediblər.

Elmi müzakirələrlə yanaşı, konfransın programında "IT tədrisinin istehsalatla uyğunlaşması problemləri", "Təbiqi optoelektronikanın aktual məsələləri", "Şünə intellegent həlqə elminde tətbiqi" mövzularında dəyişir minasalar, həmçinin "Yaşıl logistika" mövzusunda ustad dərsi, eləcə də "Kainat haqqında düşüncələr" (mülliət: Əhəd Cənashmədov) kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Qeyd olunub ki, "Fevral məruzələri 2024"nən keçiril 1 il orzində MAA-nın gənc alimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də "Kainat haqqında düşüncələr" (mülliət: Əhəd Cənashmədov) kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasetinin göstəricisidir. Son 20 ilə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan

dərindən təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın öncəyiytinin vurğulayıb, aviasiya sahəsində olma olunan uğurlardan danışır.

Qərbi Azərbaycana qayıdış: milli ideyanın əsas hədəflərindən biri

Günay ƏFƏNDİYEVA: "Qərbi Azərbaycana qayıdışın mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq"

Milli Məclisin deputati, parlamentin Mədəniyyət komitəsi sədriñin müavini Günay Əfəndiyeva Qərbi Azərbaycana qayıdışın müxtəlif sahələrdə olduğunu kimi, mədəni əsaslarının da formalasdırılması ilə bağlı AZORTAC-a müsbəhə verib. Müsbəhəni təqdim edirik.

- "Günay xanım, bu yaxnlarda Ermenistanın ilk prezidenti Levon Ter-Petrosyanın azərbaycanlılarla qarşı tərəddükləri etnik tamizləmə və soyqırımı faktlarını etrafı etdiyi videoyu yayılmışdır. Bu haqqda nə deyə bilərsiniz?

- Qərbi Azərbaycana yaşıyan soydaşlarımız XX əsrdə etnik mənsubiyetinə görə erməni vəhşilikləri neticəsində mərhələli şəkildə deportasiyaya məruz qalaraq, öz dədə-baba yurdlarından dörd dəfə didirgən salmışılar.

Bu torpaqlardakı mədəni əsasımızın bir tarixi nümunəsi de emrənilər tərəfindən qarət edilmiş, dağılımış və ya mənimənilmiş, qədim topinəməyət cərkin erməni adları ilə əvəz olunmuşdur. Azərbaycanlıların bu torpaqların əzəli sakinləri olduqlarını sübut edən izlərini, xalqımıza aid etnik nişanları yox etmək üçün məqsədçənlik şəkildə kütüvə vənallıq aktları töredilmişdir. Torpaqlarımızın 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycanda da mədəni əsasımızın mövh edilməsi son bir əsrdə Ermenistandən dövlət siyaseti səviyyəsində qərçəşlərərmişdir.

Tarixdən yaxşı mələmdür ki, İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi. Türkmençay müqaviləsi neticəsində İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi və emrənilərin oraya köçürülməsinə başlamıldı. Bununla da tarixi hadisələrin gedisatunda yeni bir mərhələ açıldı.

XIX əsr sonlarında milli ideologiyaya çevrilən qərbi erməni irəciliyi bütün ətraf cəngəfiyada yaşıyan xalqlara, o cümlədən erməni xalqının özüne ciddi problemlər gətirmişdir. Osmanlı imperiyasının orazılılarından yaranmış "Qınqaq", "Daşnakşütün" və bə ki mədəni partiya və horakatlar böyük imperiyaların maddi-mənəvi dəstəyini alaraq, erməni əhaliyinə beynəni zəhərləmiş, bədən acıcaqlı monfi noticələr doğurmuşdur. O vaxta qədər yüksək heyət soviyyəsində yüz illerə sülh və rifah içərisində yaşıyan erməni əhaliyi öz dövlətinə kütləvi şəkildə xəyanət etdi. Yüz ildən artıq zaman keçənəsində baxımayraq, milli-monfi məhdudiyyətəndən doğan bu irəciliyin nə dərəcəde yayıldığından indi de canlı şəhidiyik. Təsadifi deyil ki, erməni irəciliyini fəsifəzəmətən çıxaran siyasi liderlər və yaxud xaricediklə erməni lobisi bu ideologiyadan illə növbədən öz şəxsi manəfələri və siyasi maraqları üçün istifadə edirlər.

Ermenistannın ilk prezidenti Levon Ter-Petrosyanın son günlərdə bir çox mətbuat orqanında yayılmışmış müsbəhəsi erməni irəcili fəsifəzəmətini, erməni nasızının yanı toz-hür formalarından birdir.

Bilirsiniz, həyata dalət gec də olsa, həmişə öz yerini tapır. Yalan, bəhət üzə çıxır. Ermenistannın vaxtılı birinci şəxsi olmuş Ter-Petrosyanın qərbi azərbaycanlılarla qarşı etnik tamizləmə siyasetini açıq şəkildə etiraf etməsi artıq Ermenistannın öz-özünü ifşa etməsi deməkdir. Bu açıqlama ilə Ermenistannın toca-vüzarəsi siyaseti bir daha təsdiqlənir. Bu, yalnız Ermenistannın dövlət idarəetməsindəki keçmiş bir liderin deyil, ümumilikdə erməni siyasetinin, onun ideologiyasının toz-hürdür.

Ter-Petrosyanın həmin açıqlaması erməni millətçiliyinin qeyri-insani münasibətinin no qədər dörənleşdəyiğini göstərir və bu həm regional, həm də global məqyasda geniş noticələrə sobob olub. Ona görə də düşünürəm ki, Ermenistannın Azərbaycan ilə münasibətlərinə normallaşdırmaq və bunun davamı olaraq hansısa global layihelərdə iştirak etmək istəyir, onda onların rəsədiyi tərəfənən təsdiq olunur. Aşağıda qeyri-insani münasibətin no qədər dörənleşdəyiğini göstərir. Bu açıqlama ilə qərbi erməni əsaslarının da formalasdırılmasına çalışmalıyıq"



Məsələnin əsasının "Qərbi Azərbaycana qayıdışın mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq" dedi.

- "Qərbi Azərbaycanın maddi-mənəvi əsasının qorunması sahəsində nə kim işlər apardı bilər?

- Qərbi Azərbaycana mədəni əsasının qorunması sahəsində nə kim işlər apardı bilər?

- Qərbi Azərbaycanın mədəni əsası bizim milli kimliyimiz, tarixi yaddaşımızın, adət-ənənələrimiz, gələcək nəsillərə məras qoymaçımız dəyərlərimiz ayrılmaz parçasıdır. Düşünürəm ki, Qərbi Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki, Qarabağ münaqışası ilə bağlı təhrif edilmiş təsəvvürü təmələnərək. Maraqlıdır, necə ol ki, 1799-cu ildə İrəvan xanı Hüseynli xan Qaracərəyindən təkildirən vo Azərbaycanın memarlığının incilərindən biri olan gəytiyərən Gəy məscidi başqasının abidəsi kimi, mədəni əsaslarının da formalasdırılmasına çalışmalıyıq.

- "Qərbi Azərbaycana mənəvi qayıdış siyaseti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarixi faktlara əsaslanır. Coğrafi mövqə, tarixi miqrasiya reallıqları, toponimiya vo bir çox digər olamət Azərbaycanın bu yerlərə, onun tarixi vo mədəni əsası haqqını aşkar şəkilde təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Nəcə ki



Kahramanmaraşda "Azərbaycan" məhəlləsindəki mənzillərin ilkin sahibləri fevralın 6-da müəyyən olunacaq



Kahramanmaraşda "Azərbaycan" məhəlləsində ti-kilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vətəsindən müəyyən olunacaq.

Bu barədə AZERTAC-a Kahramanmaraş Büyük Şəhərə bölgəsinin sadri Fırat Görgəl məlumat verib. O bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi orzusunda aparılan işlərə cavablıdır. Orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi iddir (MİDA). Türkiyə torəfdən isə la-

yihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir. "Azərbaycan xalqına və Prezident İlham Əliyevi somimi töşkükrümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nötcəsində dağlımlı orazılardır bərpa olunur". O qeyd edib ki, aydınlat Azərbaycanla qədim tarixi bağla maliyədir. Görgəl xatırladı ki, Türkiyədən baş vermiş dağdıcı təbii fəlakətindən evvel şəhərin mərkəzi və on canlı küçələrindən birinə "Azərbaycan" adı verilib.

"Kahramanmaraşda "Azərbaycan" məhəlləsi tok yaşayış binaları və ticarət meydanlarından

ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi dənə edilib. Layihə çərçivəsində aparılan işlər yaxın aylarda bitirmək planlaşdırılır. Bundan sonra məskunlaşma prosesi başlaşıcaq", - deyə o qeyd edib.

Qeyd edək ki, bir sırə ölkələrin media nümayəndələri yeni yaşayış massivində aparılan işlərlə tanış olublar. Hazırda orzidə abadlaşdırılma və ağacların ekimləsi işləri aparılır.

"Azərbaycan" məhəlləsində fealiyyət göstərən Heydər Əliyev adına məktəbə todris prosesi isə davam edir.

AFAD nümayəndəsi: "Zəlzələlərin nəticələrinin aradan qaldırılması yardımına görə Azərbaycana minnətdarıraq"



Türkiyədəki fəlakət bölgəsinin ilk xilasetmə qrupları 2023-cü ilin fevral ayında Azərbaycandan gəlib. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda "Azərbaycan" adlı iri yaşayış kompleksi layihəsi həyata keçirilir. Faciədən sonra göstərdikləri həmçəriyə və köməyə qardaş ölkənin rehberliyinə və bütünə Azərbaycan xalqına xüsusi minnətdarlığı bildirmək istiyirəm".

AZERTAC xəbər verir ki, bu sözləri Türkiye Fəlakətlərin İdare Oluması (AFAD) Zəlzələ Riski və İdarəetmə Departamenti rəhbəri Orhan Tatar Kahramanmaraş şəhərində jurnalistlərə görüşdə deyib.

Onun sözlərinə görə, Türkiyədə 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin möhvətəmə güclüne görə 2000 ton bombası ilə müqayisə oluna bilər və irimiqayışlı fəlakətin nöticələri 14 milyon insanın yaşadığı 120 min kvadratkilometr sahədə hiss olunub.

AFAD nümayəndəsi qeyd edib: "2023-cü ilin fevralın 6-da baş verən dağdıcı zəlzələlərdən sonra 67669 aferşək qeydə alınıb. Türkiyənin 124 şəhəri və 6929 kəndi əhatə eden 11 vilayəti fəlakət zonası elan edilib. Onlarda məskunlaşmış orzidə irimiqayışlı dağıntılar qeydə alınıb, 53737 nəfər ölüb,

Dəpartament rəhbəri bildirib: "Türkiyənin 11 vilayətinin 2,5 milyonu sakini tez bir zamanda cadr və konteyner şəhərlərində, eləcə də ölkənin digər yerlərində mütəxəlisə obyektlərde yerləşdirilib. Fəlakət bölgəsinin ümumiyyəti 350 cadr və 428 konteyner şəhəri yaradıb. Təkə konteyner evlərində 707 min Türkiyə sakini məskunlaşdırıb".

Orhan Tatar vurğulayıb ki, son iki ildə dövlət ölkənin conubunda və conub-şərqində baş vermiş irimiqayışlı fəlakətin nöticələrinin aradan qaldırılması üçün bütün mümkün addımları atıb.

"Dövlətdən yardım alan 444011 mülk sahibi müəyyən edilib. Mənzilsiz qalan insanların çoxu artıq mənzillərə təmin olunub", - deyə AFAD nümayəndəsi sözlərinə yekun vurub.

Kahramanmaraş valisi: "Ümidvarıq ki, "Azərbaycan" məhəlləsinin açılışı iki ölkə liderlərinin iştirakı ilə olacaq"



"Ümidvarıq ki, Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışında iki ölkə liderlərinin - prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin iştirakı ilə olacaq. Bu addım dövlətlərimiz və xalqlarımız arasında dostluğun növbəti rəmzinə çevrilə bilər".

Bu fikirləri AZERTAC-a Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüer ifade edib. O xatırladı ki, fəlakət zonasında yaşayış kompleksinin tomlqlaşma mərasimi do iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.

Kahramanmaraş valisi vurğulayıb: "Vilayətimizin sakinləri Azərbaycana somimi sevgi hissələri bəsleyirlər. Yerli əhalinin qardaş ölkəyə münasibəti çox hö-

rərlədir. Təsadüfi deyil ki, "Azərbaycan" məhəlləsi şəhərin ən mərkəz hissəsində yerləşir".

Ünlüer qeyd edib ki, Azərbaycan dövləti də "Azərbaycan" məhəlləsinə aparılan tikinti prosesini nəzarətdə saxlayır. Azərbaycanın Baş naziri Əli Əsədov tikinti meydancasına şəxslən baş çəkib.

Yaşayış kompleksinin rəsmi açılışının yaxın bir-iki ay ərzində baş tutacağına ümidi varlığından bildirən vali M. Ünlüer deyib: "Həqiqətən, Kahramanmaraşda belə gözəl bir əsər olan "Azərbaycan" məhəlləsinin açılışını iki xalqın liderləri etməlidirlər".

Milli Məclisin deputati Ceyhun Məmmədov tövəsüflü qeyd edib ki, hər il minlərlə şəxslən attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Diplom xatirinə təhsil

Milli Məclisin deputati Ceyhun Məmmədov tövəsüflü qeyd edib ki, hər il minlərlə şəxslən attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud deyil.

Attestatla xərçətoqla qəbul olundularına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat məvcud dey



Qarabağda və Şərqi Zəngəzurda su-elektrik stansiyalarının sayı artır

Torpaqlarımız işgaldən azad olunandan sonra orada ilk növbədə start götürən işlərdən biri də elektrik enerjisi obyektlərinin istifadəyə verilməsi oldu. Çünkü bunsuz heç bir inkişaf mümkün deyil. Prezident İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan olunması isə bu regionların energetika sektorunun məhz həmin istiqamətdə inkişaf etdirilməsi gündəmə götürdü.

İndi başdan-başa yaşaşan Qarabağda və Şərqi Zəngəzurda həm də çoxlu sayıda "yaşıl enerji" layihələri hayata keçirilir. COP29-un davam etdiyi günlərdə Cobrayılda BP şirkəti ilə birlikdə "Şəfqət" Güneş-Elektrik Stansiyasının temoli qoyuldu. Azad olmuş orazılımızdə eləcə də növbəti su-elektrik stansiyalarının (SES) inşası davam edir. Hazırda burada "Azərenerji" ASC tərəfindən ümumi gücü 37,5 meqavat olan 6 su-elektrik stansiyası tikilir.

Qarabağın və Şərqi Zəngəzurun işığı getdiyər artı. İndiyədək Prezident İlham Əliyev işgaldən azad olmuşun orazılırdə neçə-neçə enerji obyektlərinin açılışını edib. O cümlədən keçen ilin may ayında Laçın rayonunda "Azərenerji" ASC-nin "Zabux" və "Qarıqlıq" kiçik su-elektrik stansiyaları (KSES) açıldı, "Zabux" KSES 2,8 MVt, "Qarıqlıq" KSES isə 4 MVt gücündədir. "Zabux" KSES-də il orzında 8-9 milyon, "Qarıqlıq" KSES-də 11-12 milyon kilotavat-saat "yaşıl enerji" istehsal ediləcək.

Stansiyaların enerjisisteme integrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çökilməkən stansiyalar ölkə enerjisisteminin morkozlaşmış SCADA sistemine integrasiya olub. Növbədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitörinq və təhlil aparlamları mümkin olmaqla yanaşı, stansiyalarla Bakıdan nozəratın olçanlılığı təmin edilib. Qeyd edək ki, Zabux Azərbaycanın əraziindən formalşan, bolsular və itixanın dağ çayıdır. Odur ki, akslu mövşümlərdə də bu stansiyaların möhsuldar istismarı mümkün olacaq.

"Azərenerji"nin "Zəngilan" və "Şayifli" su-elektrik stansiyaları da keçən ilin yadigarlarından. Bunlar da may ayında istifadəyə verilib. İşgaldən azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, rayonların karbonsuz zonaya çevriləmisi ilə bağlı dövlət başçısının tapşırılmışa uyğun olaraq, Oxçuçayın Zəngilan rayonunun orazisindən keçən hissəsində qısa vaxtda hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat təşkil edən "Zəngilan" Su-Elektrik Stansiyaları Silsiləsi layihələndirilərək tikilib. İşgaldən azad edilmiş orazılırdə yəni inşa edilən ilk on böyük enerji istehsalı layihəsi - "Zəngilan" Su-Elektrik Stansiyaları Silsiləsindən "Cahangirbəlli" 2023-cü ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

"Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən tömiz enerji istehsal edəcək "Zəngilan" və "Şayifli" SES-lərdə roqəmsal qaydada molmatların axını morkəzənən təmirənən təmomin olunur. Bu SES-lərin il orzində hər birində 30 milyon kilotavat-saat olmaqla, ümumilikdə 60 milyon kilotavat-saat "yaşıl enerji" istehsal ediləcək. Bununla da 14 milyon kubmetr qaza qənaət edilməkən yanaşı, atmosferə atılan karbon qazının (CO₂) həcmi 28 min ton azalacaq.

Sözügedən silsilənin sonucusu stansiyası "Sarıqlıq" isə keçən ilin oktyabr ayında istifadəyə verildi. "Sarıqlıq" da il orzində 33 milyon kilotavat-saatadək elektrik enerjisinin istehsal olmasından, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilmiş və atmosferə atılan 13 min

Flora SADIQLI,
"Azərbaycan"

Gəncənin daxili yolları əsaslı təmir olunur

Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Prezidentin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) tərəfindən gənişmiş təmir-tikinti işləri aparılır.

AYDA-nın məlumatına görə, Gəncə şəhərində təmir olunan küçələrin ümumi sahəsi 843 min kvadratmetrdir.

Təmir-tikinti işləri zamanı kəsici və yollarda köhnə örtük səkülətür, zəruri olan yerdərək yol yatağının yararsız qırıntı qazılaraq çıxarılır və oks dolğu işləri aparılmaqla yenidən yola qatılır. "İnşaat Norma və Qaydalar"na uyğun olaraq sonda hərəkətin normal təşkilini üçün yolcىzgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur.



Nəticədə döşənməsi işləri icra olunur. Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin etmək məqsədi mövcud piyada səkiləri bərpə olunur, yeni piyada səkiləri inşa edilir, konarlarla səki dəşəri düzilər.

"İnşaat Norma və Qaydalar"na uyğun olaraq sonda hərəkətin normal təşkilini üçün orazılırla lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

AMB-nin valyuta ehtiyatları 11 milyard dollara yaxındır

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-nin məlumatına görə, bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard 988,5 milyon dollar təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 29 milyon dollar çoxdur.

"Azeri Light" ucuzlaşdırır

AZƏRTAC xəbər verir ki, dünya bazarında Azərbaycan nefti ucuzlaşdırır.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,47 faiz azalaraq 78,15 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

KOBİA-nın videocotim platformasındaki onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq isteyən şəxs faydalıban.

KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühəsibatlı, hüquqi məsələlərlə bağlı 2473 sahibkar-

1050-yə yaxın təlim, 2400-dən çox məsləhət xidməti, 1100-dən artıq biznes planı

ra və biznesə başlamaq isteyən şəxsə məsələt göstərilir.

Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes-planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib.



Ümumilikdə, 2024-cü ildə agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 minden çox KOB subyekti, startap və biznesə başlamaq isteyən şəxs yararlanıb.

Tranzit imkanlarımız genişlənir

Zirə limanı yenidənqurmadan sonra fəaliyyətə başlayıb

Bu gün dünyada global ticarət yollarının mühüm əhəmiyyət kəsb etdiyini xatırlatmadığa baxla də ehtiyac yoxdur, çox-dankı məlum gerçəklik olduğu üçün.



salınacaq. Ümumiyyətə, bu limandən domir yolu ilə ayda 60 min ton yük dasılaşdırılır. Bununla yanaşı, növbəti mərhələdə yüklerin çeşidinin artırılması, həmçinin karba-

midin dasılaşması nezərdə tutulur. Zirə limanından domir yolu ilə tranzit yüklerin dasılaşması Orta dohzhılıq yəxşənlərin daha sürətli təşkiləti və onun səmərəliyinin tomin ediliməndə əhəmiyyətli rol oynayacaq.

ADY tranzit daşımalarını qərəbə, şimaldan cənuba daşınan yüksək gəlir verməklə yanaşı, marşrutların keçidiyən ölkələrin siyasi çəkisiyi də artırır. Belə bir zaman ərzində Prezident İlham Əliyevin apardığı uğurlu logistika siyaseti sayəsində ölkəmiz dünənimizin əhəmiyyətli nəqliyyat qovşağına çevrilir.

Azərbaycan şərqdən qərəbə, şimaldan cənuba daşınan yüklerin örtüldüyü on əməli nəqliyyat qovşağıdır. İndi bu iki marşrutun səmərəli fəaliyyəti Azərbaycanla bağlıdır. O üzən hər iki dohzhılıq bağlı keçirilən təbirlərdə ölkəmiz vacib tərəfdəş kimə qəbul edilir və bizim rəyimiz həllədici rol oynayır.

Azərbaycan bu məsələdə siyasi danışçılar yanaşı, texnik məsələlərin həllində də öndən gedir. Vaxtında Bakı-Tbilisi-Qars domir yoluğun çökülməsi, Bakı Beynəlxalq Doniz Ticarət Limanının tikilimi hər iki dohzhılıq səmərəli fəaliyyətindən əhəmiyyətli rol oynamışdır. Limanda qərəbən işlər ölkəmiz yüksək tərəfdən böyük imkanlar yaradır. Təkə ötən il Bakı Beynəlxalq Doniz Ticarət Limanı üzərindən aşırınlıq 6,7 milyon ton olub ki, bu, da 2023-cü ildən 3,2 faiz çoxdur. Keçən il ərzində limandan konteyner daşımışında 73, ümumi yükaşırma həcmində 3, təkərlər texnikanın daşımışında 7 faizden çox artım olub.

Azərbaycanda dəha bir deniz limanında yenidənqurma işləri aparılır. "Azərbaycan Domir Yolları" QSC-dən verilən məlumatə görə, 2023-2024-cü illər ərzində aparılan infrastruktur işləri nəticəsində Dəbəndi-Zira-Gürçən-Zira Domir Limanı birləşdirir 21 kilometr domir yolu xətti yenidən qurulub, Gürçən və Zira Limanı arasında 9 kilometr uzunluğu yəni dəmir yolu xətti çəkilib. Görülən işlər, qeyd olunan infrastruktur quruculuğu Zira Limanında yəni dəmir yolu ilə tranzit yüklerin daşımışına imkan yaradır. Belə ki, ilkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılib. Mərkəzi Asiyadan gəndərilməsi kükürd yüklər qatarla Avropa istiqamətinə yola fəaliyyətini təmin etmiş.

Baş nazir həmçinin qeyd edək ki, Baş nazir Əli Əsədov Almatıda keçirilən Avrasiya Hökumətlərə Şurasının iclasında vurgulayıb ki, Azərbaycan enənovi olaraq nəqliyyat və tranzit sahəsindən əhəmiyyətli rol oynayacaq.

Yeri gölmüşən qeyd edək ki, "Himayədar ailə" qayğı modeli və övladlığı-götürmə sahəsində mərcləndirici bukletlər hazırlanaraq vətəndaşlar paylanıb.

İpoteka kreditləşməsi üçün limitlər ayrılib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədi ilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılib.

İKZF-nin məlumatına görə, votondaşlardan müraciətlərin qobuluna aşağıdakı tarixlərdən başlanılaq:

- Adi ipoteka kreditləri üzrə: Fevralın 6-sı saat 10:00-dan.

- Güzəştli ipoteka kreditləri üzrə: Fevralın 7-si saat 10:00-dan etibarən.

Müraciətlərin qobulu "Elektron ipoteka və kredit zamanəti" sistemi (www.e-gov.az) üzərindən SİMƏ Token (Elektron İmza) və ya "ASAN İmza" vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, elektron sistəmdə aparılmış tehlükəsizlik təbəqriliyi ilə bərabər işlər ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notbuk vasitəsilə (touchscreen funksionallığından istifadə edilməmək) həyata keçirilməsi tələb olunur.

"Himayədar ailə"

"Himayədar ailə" qayğı modeli və övladlığı-götürmə sahəsində mərcləndirici bukletlər hazırlanaraq vətəndaşlar paylanıb.

"Himayədar ailə" qayğı modeli və övladlığı-götürmə sahəsindən həmçinin "Valideyə himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığı-götürmə alt-sistemi" ilə bağlı məlumatlılığın artırılması istiqamətində fəal addımlar atırıq. Azərbaycan ərzində domir yolu, avtomobil və liman infrastrukturunun tekmilləşdirilməsi ilə bağlı mətbəti qaydada işlər aparılır və biz bu infrastrukturumuza Al-dəki torofəşlərimizə öz tranzit ehtiyaclarını ödəmək üçün geniş imkanlar yaradırıq.

Rüstəm KAMAL,
"Azərbaycan"

